



Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-3762/2022

07.06.2022

ALİ MƏHKƏMƏ

QƏRARDAD

Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə,

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək,

MÜƏYYƏN ETDİ:

İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Şamaxı Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə iddiasının rədd olunması qət edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov, A.Abbasov, iş № 2(105)- 213/2019) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), E.Əhmədov, İ.Dəmirov, iş № 2(105)- 148/2021) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulması hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış və Cavabdeh 3000 (üç min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Cavabdeh qətnamədən kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi 15 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən 3000 (üç min) manat məbləğində pulun

tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin məbləğ kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, cavabdeh Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur.

MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2 və 402-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh X1 Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-148/21 sayılı, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.